

Curato Tm C₅F₂ hibridinə məxsus xətt ilə, Moldavski ranniy və Vadabond sortlarından pilləli çarpazlaşdırma yolu ilə alınmışdır. 2001-ci ildən respublika istixanalarında becərmək üçün rayonlaşdırılmışdır.



Sort III sortotip qrupuna aid olub, kolu adi, indeterminant tipli və orta dərəcədə yarpaqlanandır. Becərmə şəraitindən asılı olaraq bitkilərin hündürlüyü 2,5-3,0 metrə qədər çatır. Yarpağı adi tipli, iri (25,0-35,0sm), tünd

yaşıl rəngli, ayası orta dərəcədə qırışıqlıdır.

Bitki üzərində ilk çiçək salxımları 8-9 yarpaqdan sonra əmələ gəlir, növbəti salxımlar isə 2-3 yarpaqdan sonra növbələşir. Salxımlar mürəkkəb olub, onlarda çiçəklərin orta sayı 9,0-13,0 ədəddir. Çiçəklərin meyvəbağlama qabiliyyəti 73,6-80,0%-dir.

Meyvələri yumru formalı (indeks 0,9-1,0), səthi hamar, intensiv qırmızı rəngli və ləkəsizdir. Bir meyvənin orta kütləsi 90-100 qramdır. Toxum yuvalarının sayı 3-4 ədəd olub, onlar düzgün quruluşludur.

Meyvələrdə toxumların orta sayı 90-130 ədəd, 1000 ədəd toxumun orta kütləsi isə 3,0-3,6 qramdır.

Meyvələrin tərkibində quru maddənin miqdarı 5,0-5,5%, şəkər-3,0-3,3%, ümumi turşuluq-0,50-0,60%, C vitamini isə 20,3-21,0 mq% həddindədir.

İsidilən pərdə örtüklü qış istixanalarında sortun məhsuldarlığı hər kv. metrdən 12,6-15,0 kq, isidilməyən yaz istixanalarında isə 8,4-9,0 kq-dir.



Məhsul yığımının ilk ayı ərzində hər kv.m. sahədən 5,8-6,7 kq əmtəlik meyvə toplanır.

İsti şitillikdə toxumların qidalı torpaq qarşığı ilə doldurulmuş yeşiklərdə və ya dibçəklərdə səpini isidilən istixana üçün dekabrın 10-15-də, isidilməyən istixana şəraiti üçün isə yanvarın 10-15-də keçirilir.



İlk həqiqi yarpaqlar əmələ gəldikdən sonra yeşiklərdəki cücərtilər 8x6 sm sxemi ilə tərəcələrə yerdəyişmə edilir və 45-50 gün ərzində becərilərək sağlam şitillər yetişdirilir.

Pərdə örtüklü isidilən istixanalarda hazır şitillərin əkini 25-30 sentyabrda, isidilməyən istixanalarda isə 15-20 martda keçirilir. Əkin $(80+60) \times 2:40$ sm və $(90+50) \times 2:40$ sm, lent və təkcərgəli 70×35 sm və 60×40 sm üsulları ilə aparılır. Vegetasiya dövründə yeri gəldikcə bic zoğlar vurularaq bitkilərə birgövdəli forma verilir, suvarma, yemləmə, ucvurma, yaşlı yarpaqların qopardılması, xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri keçirilir.

Meyvələrin dad keyfiyyəti yaxşıdır. Məhsulun təyinatı daxili bazarın təyinatını ödəmək üçündür.

Sort fuzarioz soluxması və kladosporioz xəstəliklərinə davamlıdır.



*Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu*



**Pomidor
ŞƏLALƏ
sortu
(istixana üçün)**

